


**V.M.Babazadə, E.A.Məmmədova,
B.H.Qələndərov, M.İ.Mansurov**



KOSMİK GEOLOGİYANIN ƏSASLARI



MÜNDƏRİCAT

	Səh.
Ön söz.....	3
Giriş.....	5
BİRİNCİ HİSSƏ	
Yerin kosmosdan distansion zondlanmasının texniki təminatı...	6
I. Orbital daşıyıcı vasitələr.....	6
II.Kosmik daşıyıcıların və işçi orbitalların əsas tipləri.....	7
2.1. Yerin sənii peykleri (YSP).....	7
2.2. Planetlərarası avtomatik stansiyalar (PAS).....	17
2.3. İdarə olunan kosmik gəmilər (IKG).....	18
2.4. Uzunmüddətli orbital stansiyalar (UOS).....	18
2.5. Kosmik orbitalların tipləri.....	19
III. Kosmosdan müşahidə və ölçü texnikası.....	21
3.1. Vizual müşahidələr.....	21
3.2. Kosmik fotoplanalma.....	21
3.3. Televiziya kosmik planalması.....	23
3.4. Fototeleviziya planalması.....	25
3.5. Skaner kosmik planalması.....	25
3.6. Qolqrafik kosmik planalma.....	27
3.7. Radiolokasiya (radar) planalması.....	27
3.8. İnfraqırmızı planalma (IQ).....	29
3.9. Spektrometrik planalma (SM).....	31
3.10. Maqnit planalması (MP).....	31
3.11. Lazer planalması (LP).....	32
IV. Generalizasiya səviyyəsinə görə kosmik planalma materiallarının növləri.....	33
V.Başlangıç məlumatların ilkin işlənilməsi və şəkillərin geoloji məqsədlərlə çevriləməsi.....	36
5.1. İlkin işlənilmə məsələləri.....	36
5.2. Geoloji məqsədlər üçün şəkillərin çevriləməsi.....	36
5.3.Kosmik şəkillərin vizual geoloji deşifrələnməsində zəruri texniki vasitələr.....	37
İKİNCİ HİSSƏ	
Kosmik informasiyanın geoloji təhlili.....	39
VI.Geoloji deşifrələnmənin əsas anlayışları və üsulları.....	39
6.1. Distansion geoloji zondlamanın prinsipial sxemi.....	39
6.2. Distansion zondlama materiallarının avtomatik deşifrələnməsinin prinsipləri.....	40
6.3.Vizual deşifrələmənin prinsipial sxemi.....	41
6.4. Deşifrələmə əlamətlərinin sistemləri.....	47
6.4.1. KFS-n geoloji deşifrələnməsinin əsas məsələləri və üsulları.....	47
6.4.2. Birbaşa deşifrələmə əlamətləri.....	49

6.4.3. Dolayı deşifrələmə əlamətləri.....	50
6.4.4. Süxurların stratigrafiyasının və litoloji-petroqrafik tərkibinin öyrənilməsi üçün deşifrələmə.....	63
6.4.5. Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmə.....	71
6.4.6. Faydalı qazıntıların axtarışının proqnozu məqsədilə deşifrələmə.....	78
6.4.7. Geomorfologianın öyrənilməsi məqsədilə deşifrələmə.....	79
6.4.8. Hidrogeoloji tədqiqatlar üçün deşirələmə.....	81
6.5. Kosmik təsvirlərin modellərinin identifikasiyası (eyniləşdirilməsi).....	82
6.6. Kosmik şəkillərin geoloji deşirələnməsinin növləri.....	85
6.7. Kosmik şəkillərin informativliyi.....	87
VII. Geoloji xəritələmədə və struktur-geoloji tədqiqatlarda distansion zondlama materiallarının istifadəsi.....	90
7.1. Kosmik şəkillərin geoloji informativliyi.....	90
7.2. Distansion üsulların informativliyi və Azərbaycanın filizliliyinin proqnoz qiymətləndirilməsi.....	102
VIII. Struktur-geomorfoloji tədqiqatlarda kosmik informasiyanın tətbiqi.....	105
8.1. Struktur-geomorfoloji tədqiqatların məsələləri və məqsədi.....	106
8.2. İformasiya mənbəyinin seçilməsi.....	106
8.3. Relyefin forma və formalar komplekslərinin yer qabığı strukturları inkişafının nəticəsi kimi.....	107
8.4. Lokal ən yeni strukturların relyefinin deşirələməsi və tektonik təhlili.....	111
8.5. Regional və qlobal struktur – geomorfoloji tədqiqatlarda kosmik təsvirlərin təhlili.....	121
IX. Kosmik zondlama materiallarının köməyi ilə xətti strukturların (lineamentlərin) öyrənilmə xüsusiyyətləri.....	126
9.1. Lineamentlər haqqında təsəvvürlerin yaranması və təkamülü.....	126
9.2. Lineamentlərin axtarışı, aşkarı və öyrənilməsi üsulları.....	129
9.3. Lineament təsnifatlarının morfologiyası, quruluşu və elementlərinin təsnifatı.....	131
9.4. Lineamentlər qrupu: zonalar, sistemlər, sahələr, şəkillər.....	133
9.5. Lineamentlərin və lineament sistemlərinin interpretasiya üsulu..	137
9.6. Qırışılıq qurşaqların lineament tektonikası.....	138
9.7. Yerin lineament tektonikasının xüsusiyyətləri.....	146
9.8. Azərbaycan ərazisinin lineament strukturları.....	148
X. Kosmik zondlama materiallarının köməyi ilə strukturların tədqiqi.....	153
10.1. Halqavari strukturlar haqqında ümumi məlumat.....	153
10.2. Halqavari strukturların qeydə alınması, öyrənilməsi və identifikasiyası üsulları.....	158
10.2.1. Aşkaretmə mərhələsi.....	159

<i>10.2.2.İdentifikasiya mərhələsi.....</i>	160
<i>10.3. Halqavarı strukturları təsnifatı.....</i>	163
<i>10.3.1.Halqavarı strukturların ölçüləri və genezisi.....</i>	165
<i>10.3.2.Metamorfogen halqavarı strukturlar.....</i>	167
<i>10.3.3.Maqmatogen halqavarı strukturlar.....</i>	168
<i>10.3.3.1.Vulkanik və vulkan-plutonik halqavarı strukturlar.....</i>	169
<i>10.3.3.2.Pluotonik halqavarı strukturlar.....</i>	174
<i>10.4. Tektonogen halqavarı strukturlar və diapirlər.....</i>	199
<i>10.5. Halqavarı morfostrukturlar.....</i>	206
<i>10.6.Meteorit partayışları-geoloji amillər kimi.....</i>	209
<i>10.7. Yerin qədim halqavarı strukturları nuklearlar.....</i>	212
<i>10.8. Halqavarı strukturlarla lineamentlərin qarşılıqlı əlaqəsinin bəzi problemləri.....</i>	216
<i>10.9. Yerin və digər planetlərin halqavarı strukturlarının müqayisəli təhlili.....</i>	219
XI. Distansion zondlama materiallarının tektonik tədqiqatlarında istifadə edilməsi.....	221
<i>11.1. Yerdəki tektonik tədqiqatlar zamanı kosmik informasiyanın tətbiqi.....</i>	221
<i>11.2. Yer qrupu planetlərinin müqayisəli tektonik təhlili.....</i>	229
XII. Müasir geoloji proseslərin tədqiqatında kosmik informasiyanın tətbiqi.....	
<i>12.1. Zəlzələlərin öyrənilməsi.....</i>	233
<i>12.2. Seysmiklik və seysmoaktiv zonaların proqnozu.....</i>	233
<i>12.3.Vulkanik təzahürlərin və strukturların öyrənilməsi.....</i>	238
<i>12.4. Mühəndisi-geoloji və hidrogeoloji tədqiqatlar.....</i>	240
<i>12.4.1.Hidrogeoloji və mühəndisi - geoloji tədqiqatlarda geofiziki üsullar.....</i>	242
<i>12.4.1.1. Hidrogeoloji tədqiqatlar.....</i>	250
<i>12.4.1.2. Mühəndisi – geoloji tədqiqatla.....</i>	251
<i>12.4.2.Hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlarda aerokosmik üsullar.....</i>	258
<i>12.4.2.1. Ekzogen - geoloji proseslərin öyrənilməsində kosmik şəkillərin tətbiqi.....</i>	281
<i>12.5. Şelf zonasının öyrənilməsi.....</i>	282
ÜÇUNCÜ HİSSƏ	295
<i>Mineral ehtiyatların tədqiqində kosmik informasiyanın tətbiqi.</i>	299
XIII. Neft-qaz-geoloji tədqiqatlar.....	299
<i>13.1. Neft-qaz yığımı hövzələrinin geoloji və tektonik quruluşunun dəqiqləşdirilməsi.....</i>	299
<i>13.2. Neftli-qazlı hövzələrin dərinlik quruluşunun təhlili.....</i>	301
<i>13.3. Neftli-qazlı əyalətlərin geodinamik təhlili.....</i>	303
<i>13.4. Potensial neft və qaz tələlərinin axtarışı.....</i>	305
<i>13.5.Neft və qaz yataqlarının birbaşa axtarışı.....</i>	309
<i>13.6. Neft-qaz-geoloji rayonlaşdırma.....</i>	311
<i>13.7. Kosmik üsulların neft və qaz yataqlarının axtarışında əhəmiyyəti</i>	311

XIV. Faydalı qazıntı yataqlarının axtarışı və proqnozlaşdırılmasında distansion zondlama materiallarının istifadəsi.....	314
14.1. Filiz faydalı qazıntı yataqlarının axtarışı və proqnozlaşdırılmasında distansion zondlama materiallarının istifadəsi.....	314
14.1.2. <i>Faydalı qazıntı yataqlarının axtarışında aerokosmik şəkillərin miqyasının seçilməsi.....</i>	318
14.1.3. <i>Endogen tip yataqların axtarışında aerokosmik üsulların tətbiqi.....</i>	318
14.1.4. <i>Ekzogen tip yataqların axtarışında aerokosmik üsulların tətbiqi.....</i>	320
14.1.5. <i>Filizləşməyə nəzarət edən və filizcəmləşdirən xətti strukturların öyrənilməsi.....</i>	321
14.1.6. <i>Filiznəzarət edici halqavari strukturların tədqiqi.....</i>	326
14.1.7. <i>Lineamentlər və halqavari strukturlarla əlaqədar olan faydalı qazıntılar.....</i>	326
14.1.8. <i>Kosmik şəkillərin faydalı qazıntıların birbaşa axtarışında istifadəsi.....</i>	337
14.1.9. <i>Azərbaycan ərazisində halqavari strukturların parametrlətilə faydalı qazıntı yataqları arasında əlaqə.....</i>	339
14.2. Qeyri-filiz faydalı qazıntıların axtarışı və proqnozlaşdırılmasında distansion zondlama materiallarının istifadəsi.....	339
14.2.1. Bərk qeyri-filiz faydalı qazıntı yataqlarının axtarışı.....	340
14.2.2. Daş kömür yataqlarının öyrənilməsi.....	340
14.2.3. Hidrogeoloji və geotermal sərvətlərin öyrənilməsi.....	340
14.2.4. Floqopit, apatit, kalium duzu və tikinti materialları yataqları...	341
Mətndə istifadə olunan geofiziki üsulların azərbaycan və rus dillərində bütöv və qısaltılmış adları.....	342
Ədəbiyyat.....	345